



**Faiq Ələkbərli**  
AMEA Fəlsəfə  
Institutunun  
aparıcı elmi işçisi,  
dosent, fəlsəfə üzrə  
fəlsəfə doktoru

## II Yazı

Ümgülsüm Sadıqzadə qələm aldığı şeirlərində türklüyün qurtuluş yolunu arayıb axtarırdı. O, ümidi qətiyyən üzmürdür ki, bir gün türklük yenidən diriləcək, Turan ülküsü yenidən gerçəkləşəcəkdir. Biz, bunu Ümgülsümün "Səs verəlim" şeirində daha dəqiq şəkildə görürük. Belə ki, o, bu şeirində türklüyün yenidən dirçəlməsi üçün yalnız oğlanları deyil, qızları da fəal olmağa, el-ələ verib Türk birliyi, Turan üçün mücadilə verməyə səsləmişdir. Onun düşüncəsinin türkçülük, Turan yolunda heç bir ayrı-seçkilik ola bilməzdi. Hər bir kəs, yeni oğlan ya da qız olsun fərq qoymadan milli davani aparmalı idi. O, üzünü Türk qızlarına tutaraq yaziirdi:

**Dəyərlidir ehtiyacı milletin,**  
**Yaradıcısı, bizik iştıqbalına,**  
**Yüksəldəlim bayrağını türklüyün,**  
**Şan verəlim qafqaslılıq namına.**

Türklük deyil, biz türklüyün özüyük, Millətimiz bizim ilə canlanır. Qazanalım, Fateh xanın qızılıq, Türklük adı fütuhatla şanlanır.

Alxan Bayramoğluna görə Ümgülsümün poeziyasında, o cümlədən bu şeirində vətənin və xalqımızın başına getirilen bələlərdən doğan vətəndaşlıq və işləqli gələcək üçün mübarizəyə çağırış motivləri aparıcıdır. A.Bayramoğlu yazır: "Çünki hər tərefi düşmənlərin sarıldğı bir şəraitde aparılan ağır və şanlı mübarizədə təkbaşına qalib gəlmək çətin olardı. Ona görə Ümgülsüm bu yolda birinci növbədə Türk xalqlarının, kişili-qadını bütün nümayəndələrinin bir nəfər kimi əlbir fəaliyyət göstərmələrini, bir-birilərinə dəyəq durmalarını vacib sayırdı. Onun fikrincə, milli müqəddəratımızın ölüm-qalim dilemməsi qarşısında qaldığı bir zamanda Türk qızları da fəal olmalı, öz oğullarına, ərlərinə dayaq durmalıdır". 2 Doğrudan da, Ümgülsümün düşüncəsində "aslannın erkəyi dişisi olmaz" fəlsəfəsi önemli yer tutmuşdu. Bu analımda o, daha sonra yaziirdi:

Səslənməli, varlığımız bilinsin, Türk oğlunu yadlar öksüz saxmasın. Güc verəlim, qüvvətimiz görünsün, Qız, qadınlıq həyansız kimi qalmasın.

Ey qadınlıq, bilmirsən haqqını, Övladını gözetməkdi vəzifən. Övladının səadəti, iqbalı Sənin gözəl, ən şərəflə amalın.

Sən özünə bu vüqarı alarkən Yarar şeymi səndə belə donuqluq?

O sevgiyi köküsnə taxarkən  
Yakışarmı səna belə soyuqluq?

Tanınmış jurnalist, tədqiqatçı, tərcüməçi Nəcibə Bağırzadə Ümgülsümə və bütünlikdə Rəsulzadələr ailəsinə həsr etdiyi kitabında onun türklüyə bağlılığını çox doğru izah etmişdi: "Ümgülsüm soykökünə bağlı, minilliklərdən soraq verən tarixiylə, keçmişiyələ qurur duyan və bu tarixi gələcəyə ötürməyə çalışan türk xatunudur. Türkün bayrağını göylerin və yer üzünün ən gözəl bəzəyi bilən şair "Səs verəlim" şeirində öz dövrünün xanımlarına tarix boyu at

Yürü, əvət özünü heç bir şeyden qorxutma;

Yürü, əvət bir daha təməddü-nün, ürfənin

Ülvi duyğular versin Türkün həssas qəlbini

Hörmət, izzət aldırsın böyük Turan elina.

Səmalardan seçiləməz Türkün mavi bayrağı,

Yenə əski şan ilə Türk yurduna dikilsin.

İşte Turan, işte Yurd, işte Türkük ocağı

Yabançıya düşəməz duruyor-kən sən özün.

Tarixlərdə həp sənin rəşadətin, hünərin,

girişir. Onun qənaətincə, bunsuz – bu çarpışma və qəlebələrsiz "Türk bayrağı göy üzündə parıldamaz".

Cümhuriyyət dövrü türkçülük və turançılıq düşüncəleri.

Ümgülsüm Azərbaycam Cüm-

huiyyətinin var olduğu 1918-1920-ci illərdə türkçülük və turançılıq düşüncələrini daha

da inkişaf etdirmişdir. Alxan Bayramoğluna görə Azərbaycan Cümhuriyyəti dövründə

Ümgülsüm milli istiqlala qovuşmağın böyük həyəcanını, sevincini yaşamış və bunu əsərlərində ifadə etmişdir. O, yaziirdi:

"AXC milli-ictimai və ədəbi fikrimizin uzun illər ərzində məqsədyönlü və sistemli şəkildə apardığı mübarizənin və tarixi-siyasi şəraitin əl-

verişli məqəmi nəticəsində meydana çıxdı. Onun həm qurulması, həm də qorunaraq

möhkəmləndirilməsi uğrunda öz ədəbi-ictimai fəaliyyəti ilə yaxından iştirak edən şair-

lərən biri də Ümgülsüm idi. Ümgülsümün poeziyasında yüksək milli ruh və qurur hissi,

mübarizəyə çağırış hayqırıtları, milli-tarixi yaddaşdan güc alan qəhrəmanlıq və vətən-

pərvərlik, habelə düşmənə kəskin nifrət duyğusu, soykökümüzün qədim və şərəfli olma-

sında doğan daxili inamdan, vətəndaşlıq qururundan güc alır..."

cümlədən gənclik öz əcdadının, soykökünün əsilli-nəsilli olmasından daxili bir qurur du-yur. Bu qurur insanın həyat amalının uğurlu aqibətində müstəsna rol oynayır".<sup>7</sup> Doğrudan da, o, "Çəkil, dəf ol" şeirinde Turan övladı olub türkliyün özünü ifadə etdiyini yazmışdır. Ümgülsümə görə Turanlı, Türk balası artıq əsəret altında ya-şamamalı, öz bayrağı altında azad həyat sürməlidir. O, ya-zırıldı:

**Turan balasıyam, türkün özündən,**  
**Soyuq su içdim bən türkar gözündən.**  
**Yeni nur aldım o günəş yüzündən**

# Azərbaycan Türk ictimai-fəlsəfi fikir tarixinə töhfə vermiş qadınlar: Ümgülsüm Sadıqzadə

belində, öz ərinin, xaqanının yanında, döyüş meydanında olduğu zamanları xatırladır... Türkük deyil, biz türklüyün özüyük", "Qazanalım, Fateh xanın qızılıq" deyən şairin arzularını 1918-ci ildə doğmalarının fədakarlığı bahasına qurulan Cümhuriyyətin Parlamentində gerçəkləşdi. Şərqdə qadına ilk dəfə secki hüququ məhz Azərbaycanda, Məhəmməd Əmin Rəsulzadənin qurduğu dövlətdə verildi. Bu qərarın Ümgülsüm xanımı nə qədər xoşbəxt elədiyi təsəvvür eləmək elə də çətin deyil... Heyflər olsun ki, bu xoşbəxtliyin ömrü uzun sürədi..."

Ümumiyyətə, "Türklük deyil, biz türklüyün özüyük" deyən, şairenin böyük bir Turan sevdalılışı olmaqla yanışı, Türk dünyagörüşünü, Türk mənəviyyatını, Türk fəlsəfəsini də dərindən bilməsi şəkk-şübəsizdir. Bunu,

Bildirişin, firtinan oxunurken sən neçin

Avropaya qarşı bir

Yersiz, yurdsuz əsir tək boyun bükbük durasan?

Yüz yillarca əzildin, ayaqlanın, yetər:

Yüz yillarca ağlarsan,

Yüz yillarca hıçqırdın, duyulmadı heç səsin.

Şimdə hayqır və bağır bitməmişkən nəfəsin.

Ey qəhrəman, düşmənə qılcı tutan biləgin

Vətəninə, yurduna birər qəle-sayıılır.

Bu ün sənin ən parlaq, ən dəyərli diləyin


Öz ürfəninin gücü, qüdrətli-vevillir.

Qafqasının ən böyük, yüksək, ulu dağları

Ormanları, bağları

Sənin müzəffər adın, şərefinə tanınsın!

Səni vəhşi tanıyan o mədəni



**Cümhuriyyət dövrü türkçülük və turançılıq düşüncələri. Ümgülsüm Azərbaycam Cüm-huiyyətinin var olduğu 1918-1920-ci illərdə türkçülük və turançılıq düşüncələrini daha da inkişaf etdirmişdir. Alxan Bayramoğluna görə Azərbaycan Cümhuriyyəti dövründə Ümgülsüm milli istiqlala qovuşmağın böyük həyəcanını, sevincini yaşamış və bunu əsərlərində ifadə etmişdir. O, yaziirdi: "AXC milli-ictimai və ədəbi fikrimizin uzun illər ərzində məqsədyönlü və sistemli şəkildə apardığı mübarizənin və tarixi-siyasi şəraitin əl-verişli məqəmi nəticəsində meydana çıxdı. Onun həm qurulması, həm də qorunaraq möhkəmləndirilməsi uğrunda öz ədəbi-ictimai fəaliyyəti ilə yaxından iştirak edən şair-lərən biri də Ümgülsüm idi. Ümgülsümün poeziyasında yüksək milli ruh və qurur hissi, mübarizəyə çağırış hayqırıtları, milli-tarixi yaddaşdan güc alan qəhrəmanlıq və vətən-pərvərlik, habelə düşmənə kəskin nifrət duyğusu, soykökümüzün qədim və şərəfli olma-sında doğan daxili inamdan, vətəndaşlıq qururundan güc alır..."**

Ümgülsümün 1918-ci ilin fevralında "Açıq söz" qəzetiində qələm alıldığı "Ey Türk oğlu" şeirindən də görmək mümkündür. O, "Ey Türk oğlu" şeirində Türk millətinin şanlı tarixindən söz açaraq yaziirdi ki, türkərək Ərgənəkon timsali yenidən türklüyü-nü dərk edib onu layiq olduğu yere ucaltmalıdır. Başqa sözlə, Türkün, tarixin dərinliklərindən gələn şanlı bir yolu var ki, indiki nəsildə həmin Türkük yolunu davam etdirməyə borcludur. O, yaziirdi:

**Ey Türk, sən ey qəhrəman, yigit oğlu Turanın!**

**Şanlı, yüksək babanın öyü-**

**dünu unutma,**

**Sən də yürü o yolu.**

canavar

Məğlub olsun, xar olsun, inti-qamlar alınınsın!

Türk bayrağı o zaman göy üzündə parıldar.

Alxan Bayramoğluna görə Ümgülsümün vətəndaş qəlbini en çox təsir edən məsələlərdən biri də, "mədəni canavarlar"ın yüz illərlə öz yırtıcı xisətlərini gizlətmək üçün, türkərək daima vəhşi adlandıb onları aşağıla-maşaçaşması olmuşdur. Bayramoğlu yazır: "Öz milli varlığı-nı dərk edən bir xalq üçün bundan ağır əzab ola bilməz. Odur ki, müəllif öz soydaşlarını bu tarixi ədalətsizliyin əvəzini amansız intiqamla, düşməni xar və zəlil etməklə almağa ç-

rimizin uzun illər ərzində məq-

sədyönü və sistemli şəkilde

apardığı mübarizənin və tarixi-

siyasi şəraitin əlverişli məqəmi

nəticəsində meydana çıxdı.

Onun həm qurulması, həm də

qorunaraq möhkəmləndirilməsi

ugrunda öz ədəbi-ictimai

fəaliyyəti ilə yaxından iştirak edən

şairlərdən biri də Ümgülsüm

idi. Ümgülsümün poeziyasında

yüksək milli ruh və qurur hissi,

mübarizəyə çağırış hayqırıtları,

milli-tarixi yaddaşdan güc alan

qəhrəmanlıq və vətən-pərvərlik,

habelə düşmənə kəskin nifrət

duyğusu, soykökümüzün qə-

dim və şərəfli olmasında doğan

daxili inamdan, vətəndaşlıq

qururundan güc alır. Şairənin

qəti inamına görə hər bir kəs, o

Şərəflə bir dillək yaşadır mən.

Annəcığım, bənim şu yaşı dağlar,  
Bənsiz nəşə bulmaz çiçəklər bağlar,  
Bənsiz bülbü'l inlər, çiçəklər ağlar,  
Buraxmam yurduma alçaq düşməni.

Bən də cəngə girdim cidalı gördüm,  
Göy üzünə baxdım, hilal gördüm,  
Səni yox, o gözəl camalı gördüm,  
Yadlara aldırmam gözəl vətəni.

Ey bzuş şimaldan qopan ruzigar!  
Toxunma qəlibim, atəsi parlar.  
Saqın, gəlmə, səni nəfəsim boğar,  
Dəf, ol, vətənimdə görəməm səni.

Eymurdarçhra, səneyəbus(acıçı)